

ƏTA TƏRZİBAŞI TƏZKİRƏCİ VƏ FOLKLORŞÜNAS KİMİ

Professor Qəzənfər Paşayevin tərtib etdiyi “Irak-Türkman poeziya antologiyası” (I cild, “Elm və təhsil”, 2019) kitabına yazdığı ön sözə prof. dr. Suphi Saatçi yazır: “Irak Türkmanelinin qiyamətli alimi və böyük araştırmacısı Av. Ata Tərzibaşının (Kərkük, 1924-2016) şah əsəri olan “Kərkük Şairləri” adlı külliyyati 13 cilddə çıxıb. İlk cildi 1963 yılında basılan “Kərkük Şairləri”nin 12 cildi 2006 yılında tamamlandı. Bu külliyyatın latin əlifbasına çeviri işi yapılmış rəhmətli Tərzibaşı 13 cildi də 2013 yılında bastırılmış və son cild də bu çeviriyyə əlavə edilmişdi.

Böyləcə əski hərflərlə 13 cilttən ibarət “Kərkük Şairləri” 4 kitap halında İstanbulda (2013) Ötüken Nəşriyatı tərəfindən basılmışdır. Birinci kitapta 1., 2. ciltlər; ikinci kitapta 3., 4., 5. ciltlər; üçüncü kitapta 6., 7., 8., 9. ciltlər; dördüncü kitapta isə 10., 11., 12. və 13. ciltlər yer almışdır.

Ata Tərzibaşı külliyatına “Kərkük Şairləri” adını verməklə sadəcə mərkəz Kərkükte yetişən şairləri degil, Kərkük və dolaylarında yetişən şairləri də içini almışdır. Başka bir deyişlə Kərkükten başka Tuzhurmutu, Daquq, Kifri və Tazəhurmutu gibi yörələri də içini almıştır. Nətəkim Tuzhurmatudan Hasan Görem (1922-1995), Ali Marufoğlu (1927-2018), Tuzhurmatu Yengicə doğumlu Əbdülxalıq Bayatlı (1930-2013), Xeyrulla Bəlləvoğlu (1932-1987) və Məhəmməd Mehdi Bayat (1952-2013) antolojiyə alınmışdır. Bunun gibi Daquqtan Rəşid Ali Daquqlu (1914-1975) ilə Talip Semin Daquqlu (1952-1992), Kifridən Hulusi Abdülkadir (1890-1945), Mehmet Hamlegil (1899-1965), Şekibə Vandavi (1940-2000) və İsmət Özcan (1946-1994); Tazəhurmatudan Mustafa Kamal Dəndən (1934-2017); Türkalan köyündən Ümmü Nedimə (1941-2004) və Kümbətlər köyündən də Sabah Karaaltın (1956-2006) kitapta yer almışlardır” (səh.5).

Bu fikirlərdən Əta Tərzibaşının ədəbi istiqamətdə gördüyü ağır və gərgin əməyinin - təzkirəçilik fəaliyyətinin üstünə işq düşür. Kitaba yazılmış digər bir ön sözə iso Türkmaneli Mədəniyyət Mərkəzi Başkanı dr. Mustafa Ziya yazır: “Irak-Türkman ədəbiyyatının ən gelişmiş dalı şeirdir və binlərce şeir yazan bulunur. Fəqət ədəbi dəgərə sahip olan və tarixə mal olabilən şeir mətinlərini seçməyi ən gözəl şəkildə böyük ustad Ata Tərzibaşı yapmıştır. Tərzibaşı, həyatının əlli ildən çoxunu 13 ciltlik “Kərkük Şairləri” və 3 ciltlik “Ərbil Şairləri” kitaplarına həsr etmiş, möhtəşəm bir şeir antologiyası ortaya qoymuşdur. Tərzibaşının əsərlərinin bir çoxunu kendi ələştirol və mukayisəli üslubuya Azərbaycan oxucusuna çatdırın böyük elm xadimi Məzənnəfər Paşayev, bu antologiyasında da Tərzibaşının kitaplarını əsas almışdır. Deməli ki, kaynak möhkəm və Paşayevin o təməl üstündə tiktigi bina sağlamdır.

Ata Tərzibaşı böyük bir folklor tədqiqatçısı olmanın yanında çox iyi bir təzkirəçidir. Füzulidən bugünə qədərə Türkman şairlərinin həyatlarını yazmış və şeirlərindən örnekleri toplamışdır. Fəqət Tərzibaşı yaşayan şairlərə və sərbəst şeir örneklerinə də pək yer vermişdir. Son

yıllarında Tərzibaşı, antologiyasında birkaç yaşayış şairi ələ almışdır. Erbil Şairləri kitabında isə, bir istisna olaraq - Tərzibaşı Erbil şəhərinin Türküğünü ispat etmək amacıyla bir çox həyattada olan şairi kitabına almışdır. Dolayısıyla Tərzibaşının kitabında daha çox əruz vəzniyle və qismən heca vəzniyle yazan şairləri görmək mümkündür” (s.9-10).

Bunun ardınca gələn kitabın tərtibatçısı professor Qəzənfər Paşayevin ön sözündə də biz eynilə Əta Tərzibaşının gərgin əməyilə bağlı eyni qədirbilənliliyi görürük: “Irak-Türkman poeziya antologiyası” kərküklü alim Əta Tərzibaşının onilliklər boyu ağır zəhmətə qatlaşaraq 1963-cü ildən çapına başladığı 13 cilddən ibarət “Kərkük Şairləri” və 3 cildlik “Ərbil Şairləri” adlı tədqiqat əsərləri əsasında hazırlanmışdır. Şairlərin tərcüməyi-hali və yaradıcılıqları baredə elmi informasiya və şeirlərindən örnekler də Əta Tərzibaşının adı keçən kitablarından götürülmüşdür.

Əta Tərzibaşı bu möhtəşəm abidəni yaradarkən Əhdidə Bağdadi, Şəhrəbanlı Əbdülqadir Hatib, Hicri Dədə və başqa təzkirəçilərin əsərlərindən faydalananmışdır.

O, görəcəyi işin miqyas və mahiyyətini hələ 1963-cü ildə çap etdiriyi “Kərkük Şairləri” (Bağdad, I cild, 1963) kitabına yazdığı “Ön söz”də vurgulamışdır: “Kitabımızda kərküklü şairlərin həyatlarını əldən gəldiyi qədər bir yana sapmadan geniş bir şəkildə anlatmağa, şeir və nəşr əsərlərindən örnekler verməyə çalışdım ki, bununla da əsərə “Kərkükde Türkman ədəbiyyatı antologiyası” vəsfini qazandırmaq amacını güdmüş oldum”.

Göründüyü kimi, Əta Tərzibaşı “Kərkük Şairləri” və “Ərbil Şairləri” kitabları ilə İraq Türkman ədəbiyyatı tarixi haqqında müəyyən təsəvvür yaradan zəngin bədii və elmi məxəzəldən ibarət əsər ortaya qoymuş və ümumtürk ədəbiyyatında, ustادın təbirinə desək, “sönük qaiān” bir boşluğu doldurmağa çalışmışdır.

Fikir verirsinizmi, Əta Tərzibaşı İraq-Türkman ədəbiyyatı tarixindən söz açır. Məsələ burasındadır ki, İraq-Türkman şairləri Azerbaycanda olduğu kimi nəslə də məşğul olurlar. Əta Tərzibaşı hətta onların bəzisinin nəşr yaradıcılığının daha üstün olduğunu qeyd etmiş, şairlərin nəşr sahəsindəki, yaradıcılığını da tədqiqat süzgəcindən keçirmiş, örnekler vermişdir. Biz yalnız poeziya antologiyasını hazırladığımıza görə bu sahəyə toxunmadıq.

Əta Tərzibaşı böyük tədqiqat işi aparıb və Hicri Dədə, Növrəs Əbdürəzəq, Şeyx Əbdürəhman, Rasih, Şeyxoğlu, Növrəs Salih, Əsəd Naib, Molla Məhəmməd Sadiq, Osman Məzəlum, Əli Marufoğlu, Nəsrin Ərbil və bir çox başqalarının hər birinin həyat və yaradıcılığına 15-40 səhifə yer ayırmışdır” (s.13-14).

Bu minvalla Qəzənfər müəllim Əta Tərzibaşının fəaliyyətini yüksək dəyərləndirir, onun İraq-Türkman ədəbiyyatının toplanması, qorunması, təbliği istiqamətdində yorulmaz və ardıcıl xidmətlərindən qədirbilənlilik hissi ilə söz aşı:

(Davamı var)

Şakir Əlif oğlu